

FOLKLORSÜNASLIQ

Sözlü və yazılı ədəbiyyatda altımisralı bayatılardan onların sırrı

İslam Sadıq

Filologiya elmləri doktoru
AMEA Folklor İnstitutu, Azərbaycan.
E-mail: islamsadiq1953@yahoo.com

Annotasiya. Bayati dördmisralı olur. Lakin sözlü və yazılı ədəbiyyatımızda, müxtəlif yazılı əşyalarlarda altımisralı bayatılara da rast gəlinir. Bu da sözsüz ki, müəyyən çəşqinləq yaradır.

XVII əsrə yaşamış Azərbaycan şairi Məhəmməd Əmani də üç dənə altımisralı bayati qoşmuşdur. Bəzi bayatılarning altımisralı yazılıması ilk baxışda elə təsəvvür yarada bilər ki, M.Əmani və digər sənətkarlarımız bayatının qəlibini pozmuşlar. Lakin bu belə deyil, çünki bayati altımisralı ola bilməz. Deməli, burada bir sırr var. Bu məqalədə həmin sırr açılmış, M.Əmaninin və digər sənətkarlarımızın bayatları niyə altımisralı yazdıqlarına aydınlıq gətirilmişdir. Məqalədə göstərilmişdir ki, hər bir altımisralı bayati iki bayatının birləşdirilməsi nəticəsində yaranmışdır.

Açar sözlər: Sözlü ədəbiyyat, yazılı ədəbiyyat, bayati, altı, misra, sırr

Məqalə tarixçəsi: göndərilib – 05.06.2022; qəbul edilib – 15.06.2022

Six-hemistich bayatis in the oral and written literature and their secret

Islam Sadig

Doctor of Philological Sciences
Institute of Folklore of ANAS, Azerbaijan.
E-mail: islamsadiq1953@yahoo.com

Abstract. Bayati consists from four hemistich. However, in our oral and written literature, in various written sources, there are also six-hemistich bayatis. This, of course, creates some confusion.

Azerbaijani poet Mohammad Amani, who lived in the 17th century, also added three six-hemistich bayatis. At first glance, the fact that some bayatis are written in six hemistich may seem that M.Amani and other artists have broken the form of the bayati. But that's not the case, because a bayati cannot have six hemistich. There is a secret here. This article reveals this mystery and clarifies why M.Amani and other artists wrote six hemistich. The article shows that each six-hemistich bayati was formed as a result of combining two bayatis.

Keywords: oral literature, written literature, bayati, six, hemistich, mystery

Article history: received – 05.06.2022; accepted – 15.06.2022

Giriş / Introduction

Bayati Azərbaycan sözlü ədəbiyatının çox geniş yayılmış janrlarından biridir. Bayati bütün türk xalqlarının sözlü ədəbiyyatında yayılmayıb. Ona daha çox Azərbaycan türklerinin və Kərkük türkmanlarının sözlü ədəbiyyatında rast gəlinir. Digər sözlü ədəbiyyat janrları kimi, bayatinın da konkret olaraq öz şəkli və onun da konkret tələbləri var. Bayati dörd misradan, hər misrası yeddi hecadan ibarət olan, *aaba* qaydasında qafiyələnən şeir şəkildir. Bunu bayatinin qəlibi adlandırmışq daha doğru olar. Azərbaycan xalq bayatlarında bu tələblər heç vaxt pozulmur. Misralarının və hecalarının sayı, qafiyə quruluşu yuxarıda deyilənlərə uyğun gəlməyən şeir şəkli doğru olaraq bayati adlandırılır və adlandırılara bilinməz. Onda üç, beşmisralı, altı, səkkiz, doqquzhecalı şeirləri də bayati adlandırılar ki, bu, qotı şəkildə yolverilməzdir. Qoşma ilə gərayının arasındaki yeganə fərqli birincinin on bir, ikincinin səkkizhecalı olmasıdır. Bütün misraları səkkizhecalı olmayan şeiri gəraylı, on birhecalı olmayan şeiri isə qoşma adlandırmaq olmaz.

Əsas hissə / Main part

Cox maraqlıdır ki, bayati qoşmuş bəzi şairlərimizin yaradıcılığında və AMEA M.Füzuli adına Əlyazmalar Institutunun ayrı-ayrı fondlarında saxlanan cünglərə, həmçinin digər əlyazmalarda altımisralı bayatlar var. Məhəmməd ibn Məkkinin 1549-cu ildə yazdığı "Ləmə-at-üd-Dimşqiyyə" adlı əlyazmada bir ədəd, Sədüllah Bərdənin 1790-ci ildə yazdığı "Hədaiq-üd-dəqaq" adlı əlyazmada beş ədəd, 1849-cu ilə aid B-1482/10537 və B-1858/11919 şifrləri cünglərin hərəsində iki ədəd, "Kitab-ül-müxtəsər fil-fiqh" adlı əlyazmada bir ədəd, B-1251/11238 şifrləri cüngdə üç ədəd, B-4819/3131 şifrləri cüngdə 10 ədəd altımisralı bayati var. Göründüyü kimi, altımisralı bayatların sayı o qədər də az deyil. Q.B.Zakirin, Y.V.Çəmənzəminlinin, M.Əliyevin, H.Q.Sarabskinin, R.B.Əfəndiyevin, Z.Hacıbeyovun, İlxsərfibəylinin, Salman Mümtazın, Əhməd Cavadın əlyazmalarının arasında bir dənə də olsun altımisralı bayati yoxdur. Ayrı-ayrı aşıqlarımızın yaradıcılıq örnəklərini yazıya alındığı cüng və əlyazmalarda altımisralı bayatılara rast gəlinir.

XVII əsrə yaşımış Azərbaycan şairi Məhəmməd Əmanının əlyazmaları arasında dörd bayati var. Onlardan üçü altımisralı, biri dördmisralıdır.

Məhəmməd ibn Məkkinin "Ləmə-at-üd-Dimşqiyyə" və Sədüllah Bərdənin "Hədaiq-üd-dəqaq" adlı əlyazmalarında da həm dörd, həm də altımisralı bayatlar var. Onları müəlliflər ya özüllər qoşublar, ya da xalqdan topayıblar. Həmin bayatların bir çoxunun xalqdan toplanmış örnəklər arasında oxşarları, variantları da var. Bundan başqa, onların arasında həm gözəl, bitkin, cilalanmış, həm də zəif, hətta təhrif edilmiş bayatılara rast gəlinir. Məsələn:

*Aşıq, yüz ilə dəgər,
Şana yüzilə dəgər.
İl var bir günde dəgməz.
Gün var yüz ilə dəgər.
Şənilə keçən günüm
Biri yüz ilə dəgər.* [3, s.49]

Göründüyü kimi, altımisralı bayatılarda hecaların sayı və qafiyələnmə qaydası heç vaxt pozulmur. Burada dəyişen yalnız misraların sayıdır. Onlarda da bir qanuna uyğunluq var və beşinci altımisralı üçüncü-dördüncü misraların yerinə qoyanda heç nə dəyişmir, yəni birincinin variəti olan ikinci bayati alınır. Yuxarıdakı bayatinın xalqda belə bir variantı var:

*Aşıq Minaya dəyər,
Zülfün Minaya dəyər.
İl var, bir günde dəyməz,
Gün var, min aya dəyər.*

İndi gəlin altımisralı bayatını öz variantlarına ayıraq:

<i>Aşıq, yüz ilə dəgər, Şana yüzilə dəgər. İl var bir günde dəgməz. Gün var yüz ilə dəgər.</i>	<i>Aşıq, yüz ilə dəgər, Şana yüzilə dəgər. Şənilə keçən günüm, Biri yüz ilə dəgər.</i>
--	--

Bayatını bu şəkildə yazanda heç nə dəyişmədi. Altımisralı bayatının nöqtə-vergülüne də toxunulmadı. Yalnız mətnin birləşdirilməmişdən önceki variantları alındı. Əslində bu iki bayatdan altımisralı bir bayati yaradılmışdır.

Yuxarıda bayatının qəlibi konkret olaraq göstərilib. Bayati qoşanlar heç vaxt bu qalibdən kənara çıxmırlar. Ona görə "altımisralı bayati" deyiminin özü kökündən yanlışdır. Mən onu burada bayatıların altımisralı yazılışının sırrını açına qədər işlətmək məcburiyyətindəyəm. Bəs onda əlimizdə olan bu qədər altımisralı bayatılara başqa bir adı qoymalıyıq? Əlbəttə, yox. Buna heç bir ehtiyac duyulmur. Əslində məsələ o qədər də örtülü deyil. Sözsüz ki, burada bir sərr var və onu açmaq lazımdır. Onun da açarı Məhəmməd Əmaninin düzüb-qoşduğu, əlyazmalarda saxlanan və həmçinin xalqdan toplanmış bayatılarda verilib.

Məhəmməd Əmani həm sözlü ədəbiyyatdan bir sənətkar kimi böyük ustalıqla bəhralənmiş, həm də bayati, gəraylı, qoşma janrlarında şeirlər düzüb-qoşmuşdur. Eyni sözləri bir çox sənətkarlarımız haqqında da demək olar. M.Əmaninin bayatları həm alı, həm də dördmisralıdır. Onun dördmisralı bir bayatisına baxaq:

*Yüzün göz rövşənidir,
Zülfün can cövşənidir.
Xayalın ilən kön'lüm
Məhəbbət kövşənidir.* [5, s.331]

Bu dördlük bayatının yuxarıda göstərilən tələblərinə tam uyğundur və heç bir yayılma yoxdur. İndi şairin altı misralı bayatlarından birinə baxaq:

*Cananum tək can az var,
Aramızda min raz var.
Anda ərkü naz varsa,
Məndə əczü niyaz var.
Həsrət et, könül quşu,
Kəmindi şahbaz var.* [5, s.331]

Şeirin ilk dörd misrası bayatıdır və burada janın bütün tələbləri gözlənilmişdir. Altıncı misra hecanın biri əskikdir ki, burada texniki yanlışlıq yol verildiyi hiss olunur. Yuxarıda deyildiyi kimi, bayatının konkret qəlibi var və onun pozulmasına yol verilmir. Onda ortaya bir neçə sual çıxır:

1. M.Əmani və bayati qoşan digər sənətkarlar, yaxud xalq bayatlarını yazıya alanlar bayatının tələblərini pozmuşlar mı? Yaxud onlar bayatının tələblərindən xəbərsizmişlər?

2. M.Əmani və digər sənətkarlar bayatlarını niyə altımisralı yazmışlar?

M.Əmaninin bayatılarının arasında dördmisralı örnək olduğuna görə, onun bayatının qəlibi haqqında bilişkizliyini düşünməyə heç bir əsas yoxdur. Bayatıların ilk dörd misrasında bayati janının bütün tələbləri gözlənildiyinə görə, burada hər hansı bir pozundan danışmaq üçün onların altı misradan ibarət düzülüb-qoşulmayı, zənnimə, yetərlə deyildir. Yuxarıda verilmiş örnək aydın göstərir ki, M.Əmani bütün bayatlarını dördmisralı yaza bilərdi. Əgər şair özünün düzüb-qoşduğu bayatıları həm dörd, həm də altımisralı yazmışdır, deməli, burada bir sərr var. Üç dənə altımisralı bayatının yanına bir dənə də dördmisralı bayati qoymaqla əslində M.Əmani sırrın açarının yerini göstərmişdir.

İkinci suala düzgün cavab vermek üçün Azərbaycan sözlü ədəbiyyatını, xüsusilə bayatları dərindən bilmək, onların necə düzülüb-qoşulduğlarının sırlarına yaxşı bələd olmaq lazımdır. Hətta burada bilikdən başqa, dərin poetik duyum da tələb olunur.

Maraqlıdır ki, Məhəmməd Əmani yaradıcılığının araşdırıcılarından nə Həmid Arası [1], nə Cahangir Qəhrəmanov [6], nə da Əliyar Şəfəri və Xəlil Yusifi [7; 8, s.3-10; 9, s.55-56] şairin bu bayatları niyə altımisralı düzülüb-qoşduğunun səbəbinə toxunmamış, yalnız onun sözlü ədəbiyyatdan bəhrələndiyini, bayati, gərəylə və qoşmalar yazdığını vurgulamaqla kifayətlənmişlər. Asya Məmmədova da AMEA M.Füzuli adına Əlyazmalar institutundakı ayrı-ayrı fondlarda saxlanan əlyazmalarda və cünglərdə rast gəlinən altımisralı bayatları haqqında heç bir söz söyləməmişdir [3, s.3-12].

M.Əmani və digər sənətkarlarımız bayatını bir janr kimi xalqdan götürmişlər. Yəqin ki, xalq bayatlarına dərindən bələd olmuş, onların düzülüb-qoşulma sırlarına də yiyələnmişlər. Bundan başqa, bayati qoşanların ustalığını və üslubunu da öyrənmişlər.

Byatı yaradıcılığında illi iki misranı saxlayıb, üçüncü, dördüncü misraları dəyişməklə yeni bayatları yaratmaq ənənəsi qabarlıq şəkildə nəzərə çarpır. Bunlar eyni qafiyə və rədif üstündə düzülüb-qoşulduğularına görə, onları bir-birinin variant və hətta əkiz bayatları da adlandırmaq mümkündür. Hətta ola bilər ki, onların bəziləri eyni vaxtda düzülüb-qoşulmuşdur. Bayatılarımız arasında belə örnəklər yetərinə çoxdur. Məsələn:

<i>Əzizim oba xani,</i>	<i>Əzizim oba xani,</i>
<i>El xani, oiva xani,</i>	<i>El xani, oba xani,</i>
<i>Kipriyin ox kimidir,</i>	<i>Zülfümə can vermişəm,</i>
<i>Gəl vurma o haxani.</i>	<i>Kim verər o bahani?</i> [2, s.84]

Göründüyü kimi, hər iki bayatının ilk misraları bir-birinin eynidir. Buradan belə bir fikir yaranır ki, onlardan biri digərinin əsasında düzülüb-qoşulmuşdur. İlk iki misranın üstündə hətta üç, dörd bayati qoşmaq da mümkünkdür. Belə bayatılarımız da var.

Elə bayatılarımız da var ki, onların birinci və ikinci misralarında yalnız bircə söz fərqinə rast galınır:

<i>Əziziyəm yüz yerdən,</i>	<i>Soraq aldım yüz yerdən,</i>
<i>Əlli yerdən, yüz yerdən.</i>	<i>Əlli yerdən, yüz yerdən.</i>
<i>Camalın bayram aysi,</i>	<i>Qolların sal boynuma,</i>
<i>Baxışurlar yüz yerdən.</i>	<i>Ayaqların üz yerdən.</i> [2, s.53]
<i>Əzizim bostan üstə,</i>	<i>Əzizim bostan üstə,</i>
<i>Şeh düşüb bostan üstə.</i>	<i>Gün düşüb bostan üstə.</i>
<i>Gedin deyin tülüyüə,</i>	<i>Gedin deyin o aslana,</i>
<i>Gəlməsin aslan üstə.</i>	<i>Dağ golur aslan üstə.</i> [2, s.110]
<i>Əziziyəm yar yara,</i>	<i>Əziziyəm yar yara,</i>
<i>Qara bağrim yar yara.</i>	<i>Qara bağrim yar yara.</i>
<i>Ürək titrər, qan qaçar,</i>	<i>O gün bayramın eylər,</i>
<i>Nuz eyləsə yar yara.</i>	<i>Qismət olsa yar yara.</i> [2, s.21]

Birinci cütlüyin ilk misralarında “əziziyəm” sözü “soraq aldım” ifadəsiylə, sonrakı cütlüyin isə ikinci misralarında “şəh” sözü “gün”lə əvəzlənmişdir. Bayatıların şifahi yaddaşda yaşadığını nəzərə alsaq, bunları fərqli saymamaq olar. Deməli, burada da bayatılardan biri digərinin ilk iki misrasının əsasında düzülüb-qoşulmuşdur. Bu, istedadlı bayati ustalarımızın düşündükleri və öz yaradıcılıqlarında geniş istifadə etdikləri bir üsuldur və sırı hələ də açılmamışdır. M.Əmanının altımisralı bayatılarının sırrının açarı da məhz bu üsuldadır. İndi gəlin ilk iki bayatından birinin tək-rarlanan misralarını götürüb, qalanlarını alt-alta yazaq:

Əzizim oba xani,
El xani, oba xani.
Kipriyin ox kimidir,
Gəl vurma o baxani.
Zülfümə can vermişəm,
Kim verər o bahani.

Göründüyü kimi, cynilə M.Əmanida və digər qaynaqlarda gördüyüümüz altımisralı bayatılara oxşayan bir örnek alındı. Deməli, ilk misraları eyni olan istənilən iki bayatını birləşdirib altımisralı şəkildə yazmaq mümkündür. İndi bunları altımisralı bayati adlandırmaq olarmı? Əlbəttə, yox. Xalq bayatları ona görə bu şəkildə yazıya alınmış ki, onlar şifahi yaddaşda yaşayır və yaddaşda ixtisar və ya yuxarıda kimi birləşdirme üsulları olmur. Şifahi yaddaş istənilən mətni yalnız bütün şəkildə saxlayır. Yəni yaddaşın birinci borcu mətnin bütövlüyünü qorumaqdır. Söyləyicinin de bacarığı mətni bütün söyləməyindədir. Hər adamin folklor söyləyicisi ola bilməyəcək elə bununa bağlıdır. Yazında isə belə deyil. Yazında hər şey göz qabağında olduğuna görə, ilk misraları təkrarlaşmadan da keçirmək mümkünkdür. Burada on azı yanan özü yaxşı bilir ki, iki bayatını birləşdirib, təkrar olunan ilk qoşa misraların birini atıb, nəticədə altımisralı bayati alınıb. Buna əmin olmaq üçün M.Əmanının bayatılarını dörd misraя bölmək bəs elayir:

<i>Bağça barın arzular,</i>	<i>Bağça barın arzular,</i>
<i>Aşıq yarın arzular.</i>	<i>Aşıq yarın arzular.</i>
<i>Har nə kim dünyada var,</i>	<i>Məhəbbət meydanında</i>
<i>Öz miqdərin arzular.</i>	<i>Mənsur darın arzular.</i>

<i>Yüzün gül xülasəsi,</i>	<i>Yüzün gül xülasəsi,</i>
<i>Ləbin mül xülasəsi.</i>	<i>Ləbin mül xülasəsi.</i>
<i>Ənbərfaşan kakılın</i>	<i>Yazılmış da zatin</i>
<i>Tər sünbül xülasəsi.</i>	<i>Cüvvü küll xülasəsi.</i>

Əmanının birinci bayatısının ilk iki misrası saxlanmaqla yaranmış bir xalq bayatımız da var. O da belədir:

Bağça barın arzular,
Şirin narın arzular.
Yad eldə gəzən aşiq
Bircə yarın arzular. [2, s.64]

Buradakı əsas fərqli ondadır ki, xalq bayatısında M.Əmanının ikinci misrası sona aparılmışdır. Sözsüz ki, onların biri digərinin əsasında düzülüb-qoşulmuşdur. Xalqın M.Əmanidən yox, şairin xalqdan bəhrələndiyi dəha çox ağlabatandır. Bu yolla bayati düzülüb-qoşulduğuna Ağabəyim Ağanın yaradıcılığında da rast gəlinir. Ağabəyim Ağanın gəlib biza çatmış bir bayatısının da eyni yolla yaranmış əkizi var. Ağabəyim Ağa Qarabağlı İbrahim xanın qızıdır. Atası onu Fətəli şaha əra vermişdir. Tehranda Qarabağ üçün çox dərrixan Ağabəyim Ağa bir yanlıqlı bayati söyləmişdir:

Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Bu bayatını Fətəli şaha çatdırırlar və o da bunu Ağabəyim Ağanın üzünə vurur. Şahın könlükü almaq üçün Ağabəyim Ağa bayatını həmin anda dəyişdirir və ona deyir ki, mən elə yox, belə söyləmişəm:

*Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə döndü,
Yaddan çıxdi Qarabağ.* [4, s.218]

Sözsüz ki, ikinci bayati birincinin törəməsidir. Bu bayatıların necə qoşulduğu haqqındaki əhvalat da deyilən fikri təsdiqləyir. Deməli, Ağabəyim Ağa birinci bayatisının ilk iki misrasını olduğunu kimi saxlayıb, üçüncü-dördüncü misralarını dəyişməklə onun yeni bir variantını yaratmışdır. Biz həmin bayatları birləşdirib altımisralı bir bayati kimi yaza bilerik:

*Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Tehran cənnətə döndü,
Yaddan çıxdi Qarabağ.*

Bu da oldu M.Əmanın altımisralı bayatlarının oxşarı. İlk iki misrası təkrarlanmaqla düzülb-qoşulmuş əkiz bayatılara böyük şairimiz Əhməd Cavadın və digərlərinin yaradıcılığında da rast gəlinir. Onların heç biri altımisralı olmasa da, həmin yolla bayati düzülb-qoşmağın geniş yayıldığı göstərir.

Byatıların altımisralı yazılmışının bir neçə səbəbi ola bilər. Onlardan ən ağlabatını aşağıdakılardır:

1. Söyləyici bir bayatının iki variantını söyləyir. Variant deyəndə, birinci və ikinci misraları eyni olan bayatılar nəzərdə tutulur. Onu yazıya alan vaxtı itirməmək və söylənilən mətni yazış çatdırmaq, daha doğrusu, söyləyicini çox dayandırmamaq üçün birinci bayatını tam şəkildə, ikincinə isə yalnız üçüncü və dördüncü misralarını yazar. O özü bilir ki, burada iki ayrı-ayrı bayatı var.

2. Bayati düzülb-qoşan sənətkar bir bayatının iki variantını yaradır. Bu zaman onlardan birini tam yazar. İkincinə yalnız üçüncü-dördüncü misralarını yazmaqla kifayətlənir. Burada iki bayati olduğunu özü bilir. Məhəmməd Əmanın bayatıları buna ən yaxşı örnəkdir.

3. Xalq bayatısını yazıya alan adam onu yazandan sonra sonuna öz adından iki misra artırır və bu yolla ikinci bayatını yaradır. Məsələn:

*Əzizim kəcavasına,
At oxi kəcavazına.
Sarvan sarp yerdən keçər,
Qorxmaz kəcava sina.
Özüm özünə qurban,
Sarvan kəcavasına.* [3, s.116]

*Əzizim kəcavasına,
At oxi kəcavazına.
Özüm özünə qurban,
Sarvan kəcavasına.*

Buradakı ilk dörd misra ayrıca bir bayatıdır və üçüncü şəxs tərəfindən deyilir. İlk dörd misra birinci şəxs yoxdur. Birinci misradakı "əzizim" sözü bayatının birinci şəxsin dilindən söyləndiyinə asas vermir. Beşinci misra isə birinci şəxsin dilindən deyilir (*Özüm özünə qurban*) və bu da onu göstərir ki, ikinci bayatını məhz o qoşmuşdur.

Başqa bir bayatiya baxaq:

*Əzizi güldür, güldür,
At oxun güldür, güldür.
Bülbülə qan ağladan
Bağında güldür, güldür.*

*Əzizi güldür, güldür,
At oxun güldür, güldür.
Yara həsrət gözlərim
Yaş tökar güldür-güldür.*

*Yara həsrət gözlərim
Yaş tökar güldür-güldür.* [3, s.121]

Burada da ilk dörd misra ayrıca bayatıdır və onda da yenə birinci şəxsə aid heç nə yoxdur. Hətta birinci misradakı "əzizim" sözü də "əziz" şəklində yazılıb. Lakin beşinci-altıncı misralar birbaşa birinci şəxsin dilindən söylənir (*Yara həsrət gözlərim / Yaş tökar güldür-güldür*) və onun özü haqqında yeni bir bayati almır. Sonuncu misradakı güldür-güldür sözü bildir-bildir anlamındadır.

Bütün altımisralı bayatıların ilk dörd misrası bir bayati, birinci, ikinci, beşinci və altıncı misraları da ayrı bir bayatıdır. İndi hər şey aydınlaşdır. Altımisralı bayati yoxdur və ola da bilməz. Altımisralı hər bir mətnədə iki bayati var. Bu da o deməkdir ki, Məhəmməd Əmanın bizi dörd yox, yeddi bayatısı galib çatıb. Eyni sözləri altı misralı digər bayatılar haqqında da söyləmək olar.

Nəticə / Conclusion

Yuxarıda deyilənlər aydın göstərir ki, M.Əmanın və AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun ayrı-ayrı fondlarında saxlanan bayatıları düzüb-qoşanlar, yaxud onları yazıya alanlar bayati janının bütün incəliklərinə dərindən bələd olmuş, onun tələblərini pozmamışlar. Sadəcə olaraq əkiz bayatılara təkrarlanan misralarını atıb, onun üçüncü-dördüncü misralarını birincinin altında yazmışlar. Burada həm vaxta, həm kağıza qənaat edildiyini, həmçinin söyləyicini tez-tez dayandırmamaq məqsədi güdüldüyü düşünmək olar. Bu işin sırrı M.Əmanıya və digər bayatı ustalarına yaxşı bəlliyyidir. Yəni burada M.Əmanın və digər sənətkarların özləri üçün qaranlıq heç nə yox idi. Bəlkə də hər şey özlərinə aydın olduğundan onlara elə gəlmüşdir ki, bayatıdan başı çıxanlar burada iki bayatının birləşdirildiyini biličəklər. Bütün bunları nəzərə alıb, nə M.Əmanın, nə də digər bayatı ustalarının bayatılarını altımisralı adlandırmışq olmaz. Çünkü bu, bayatının qəlibi haqqında deyilənlər üst-üstə düşmür və belə təsəvvür yaradır ki, M.Əmani və digər sənətkarlar bayatının qəlibini pozmuşlar. Halbuki yuxarıda deyildiyi kimi, bayatının qəlibi pozulmazdır. Əgər pozulursa, o şeir bayati adlandırıla bilməz.

Ədəbiyyat / References

1. Arası Həmid. Məhəmməd Əmani // Arası Həmid. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı: Gənclik, 1998.
2. Bayatılar (Toplayanı və tərtib edəni Həsən Qasımov). Bakı: Azərnəşr, 1960.
3. Bayatılar (Tərtib edəni: A. Məmmədova). Bakı: Elm, 1976.
4. Çəmənzəminli Yusif Vəzir. İki od arasında. Bakı, 2002.
5. Əmani. əsərləri (Tərtib edəni, ön söz və lügətin müəllifi /Ə.Səfərli). Bakı: Yaziçı, 1983.
6. Qəhrəmanov Cahangir. Müqəddimə. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. VI cild. Bakı: Elm, 1988.
7. Səfərli Əliyar. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı, 1982.
8. Səfərli Əliyar. Ön söz // Əmani. əsərləri (Tərtib edəni, ön söz və lügətin müəllifi Ə.Səfərli). Bakı: Yaziçı, 1983.
9. Səfərli Əliyar, Yusifli Xəlil. Məhəmməd Əmani // Səfərli Əliyar, Yusifli Xəlil. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 2008.

Шестистрочные баяты в устной и письменной литературе и их секрет

Ислам Садыг

Институт Фольклора НАНА. Азербайджан.

Доктор филологических наук

E-mail:islamsadiq1953@yahoo.com

Резюме. Баяты составляется из четырех строк, никак иначе. Но в нашей устной и письменной литературе встречаются шестистрочные баяты. Безусловно, это создает несколько путаницы. Проживавший в XVII веке азербайджанский поэт М.Амани сочинил три баяты каждый из шести строк. С первого взгляда создается такое впечатление, что М.Амани и другие наши мастера пера нарушили форму баяты. Но это не так. Баяты не может быть из шести строк. Здесь есть один секрет. В данной статье открывается эта тайна, выясняется, почему М.Амани и другие наши мастера слова сочиняли свои баяты из шести строк. В статье показано, что каждый баяты из шести строк создан в результате соединения двух баяты.

Ключевые слова: М.Амани, баяты, шесть строк, тайна